

2019-cu ilin yanvar-aprel ayları üzrə hesablanmış

sığorta haqları və sığorta ödənişləri haqqında

M Ə L U M A T

(min manatla)

Sığorta sinifləri	Sığorta haqları	Sığorta ödənişləri
Könüllü sığortalar üzrə - cəmi:	176,202.4	43,346.3
<i>o cümlədən:</i>		
Həyat sığortası üzrə, o cümlədən:	72,480.8	20,970.5
həyatın yaşam sığortası	59,050.4	20,536.7
həyatın ölüm halından sığortası	12,244.3	433.8
əmək qabiliyyətinin sığortası	1,144.6	0.0
sağalmaz xəstəliklərdən sığorta	41.5	0.0
annuitet sığortası	0.0	0.0
Qeyri-həyat sığortası üzrə, o cümlədən	103,721.6	22,375.8
Şəxsi sığorta, o cümlədən:	61,993.9	17,298.8
tibbi sığorta	60,202.3	17,102.4
xaricə səfər edən vətəndaşların sığortası	1,029.9	110.1
fərdi qəza və xəstəlik sığortası	761.8	86.3
Əmlak sığortası, o cümlədən:	41,727.7	5,077.0
əmlakın sığortası, o cümlədən:	31,642.0	4,846.0
əmlakın yanğından və digər risklərdən sığortası	12,967.8	848.7
avtonəqliyyat vasitələrinin sığortası	8,999.9	3,489.9
hava nəqliyyatı vasitələrinin sığortası	5,184.6	21.2
su nəqliyyat vasitələrinin sığortası	2,672.8	0.0
yüklərin (nəqliyyat) sığortası	1,242.3	184.6
kənd təsərrüfatı heyvanlarının sığortası	429.9	301.7
dəmiryol nəqliyyatı vasitələrinin sığortası	52.7	0.0
kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası	27.6	0.0
əmlakın sığortası ilə bağlı digər siniflər, o cümlədən:	64.5	0.0
- işçilərin dələduzluğu sığortası	64.5	0.0
- pul və pul sənədlərinin saxtalaşdırılmasından sığorta	0.0	0.0
- titullar sığortası	0.0	0.0
mülki məsuliyyətin sığortası, o cümlədən:	10,056.4	231.1
ümumi mülki məsuliyyətin sığortası	5,934.7	191.1
hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	2,129.3	0.0
peşə məsuliyyətinin sığortası	787.3	14.5
işəgötürənin məsuliyyət sığortası	752.4	3.7
su nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	306.1	0.0
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası	146.6	21.8
yük daşıyanın mülki məsuliyyətinin sığortası	0.0	0.0

kredit sığortası, o cümlədən:	26.4	0.0
kreditlərin sığortası	26.4	0.0
ipoteka sığortası	0.0	0.0
qarışıq maliyyə risklərinin sığortası, o cümlədən:	2.9	0.0
əmlakın bazar dəyərinin düşməsi riskindən sığorta	0.0	0.0
işin dayanması ilə bağlı risklərdən sığorta	2.9	0.0
İcbari sığortalar üzrə - cəmi:	89,094.0	23,304.8
<i>o cümlədən:</i>		
Həyat sığortası üzrə	18,088.3	713.7
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta	18,088.3	713.7
Qeyri-həyat sığortası üzrə, o cümlədən	71,005.7	22,591.2
avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası	29,191.8	19,728.5
hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası	15,822.0	960.3
daşınmaz əmlakın icbari sığortası	12,841.3	1,486.9
məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası	12,788.0	415.5
daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası	166.8	0.0
digər icbari sığorta növləri	129.9	0.0
sərnişinlərin icbari fərdi qəza sığortası	65.9	0.0
YEKUN	265,296.5	66,651.2